



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğullüğünün təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 100 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“İşsiz şəxslərin özünüməşğullüğünün təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli 237 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğullüğünün təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 100 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulada və mətn hissəsində “işsiz şəxslərin özünüməşğullüğünün” sözləri “özünüməşğullüğü” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğullüğünün təşkili Qaydası” üzrə:

2.1. adında “işsiz şəxslərin özünüməşğullüğünün” sözləri “özünüməşğullüğü” sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bəndə “işsiz” sözündən sonra “, habelə “qanunvericilikdə nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub,

digər məşğulluğu olmayan işaxtaran (bundan sonra - işsiz və işaxtaran)” sözləri əlavə edilsin;

2.3. 1.4-cü bənd ləğv edilsin;

2.4. 2.1.4-cü yarımbəndə “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.5. 3.1-ci və 4.1-ci bəndlərdə “(bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran)” sözləri “və işaxtaran” sözləri ilə əvəz edilsin;

2.6. 3.3-cü bəndin ikinci cümləsində “kimi qeydiyyatda alınmış (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran)” sözləri “və işaxtaran” sözləri ilə əvəz edilsin;

2.7. 4.2-ci bənddən “, bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərə isə” sözləri çıxarılsın;

2.8. 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərə “İşsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.9. 6.1-ci bənddə “3.4-cü bəndində” sözləri “3.3-cü bəndində” sözləri ilə əvəz edilsin və həmin bənddən “işsiz” sözü çıxarılsın;

2.10. 6.2-ci bənddə “İşsiz şəxs” sözləri “Şəxs” sözü ilə əvəz edilsin və həmin bəndə “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.11. 6.5-ci bəndə “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.12. 7.1-ci bəndə “İşsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin.

Naxçıvan Muxtar Respublikasının

Baş naziri

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, “6” iyul 2022-ci il

№ 146